

Elçin yaradıcılığında folklor qaynaqları**Səadət Bayramova**

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: seadet19710214@gmail.com

Annotasiya. Müasir Azərbaycan nəşrinin görkəmli simalarından olan xalq yazıçısı Elçinin dərin məzmunlu və bədii cəhətdən zəngin olan yaradıcılığının diqqətəkicik cəhətlərindən biri də onun folklor qaynaqlarından istifadə məhərətidir. O, ister əsərlərinin mövzu, süjet və obraz səciyyəsi, isərsə də koloritli yazı manerası və nəşr təhkiyəsi baxımdan folklor ənənələrinə yaxından bağlı olan görkəmli nəşr ustasıdır. Bu baxımdan birbaşa folklorla istinadən qələmə aldığı nağıl-hekaya, nağıl-povest, afsanə-hekaya, dastan-roman nümunələri xüsusi dəyərə malikdir. Məqalədə bu qəbilədən olan “Bülbülün nağılı”, “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Edam hökmü” əsərləri folklor dan bəhərənləmə örnəkləri kimi təhlil cəlb olunmuşdur.

Açar sözlər: Elçin Əfəndiyev, folklor, nağıl, motiv, xalq ədəbiyyatı

Məqalə tarixçisi: göndərilib – 12.09.2022; qəbul edilib – 23.09.2022

The sources of folklore in Elchin's creativity**Seadət Bayramova**

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS, Azerbaijan.

E-mail: seadet19710214@gmail.com

Abstract. Elçin is one of the outstanding representatives of the modern generation in Azerbaijan, his creativity is artistically rich and one of the most remarkable features of his creativity is the ability to use of folklore sources. He is an outstanding master of prose both in terms of the theme of the works and plot and image features and in his unique style of writing and plot narrative. The tale-story, tale-narrative, legend-story, dastan-novel that he wrote referring to folklore has a special value from this point of view. In the article the works such as “The Tale of a Nightingale”, “Mahmud and Maryam”, “White Camel” and “Death Penalty” is studied like use of folklore.

Keywords: Elçin Əfəndiyev, folklore, fairy tale, motive, folk literature

Article history: received – 12.09.2022; accepted – 23.09.2022

Giriş / Introduction

Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu və zəngin düşüncə tərzini ilə seçilən Elçinin yaradıcılığı müxtəlif tədqiqatların problem mövzusuna çevrilmişdir. Ədəbi təqədinin yanaşmalarında yazıçının təkcə bədii yaradıcılığı deyil, həm də ədəbiyyatşunas kimi elmi-nozəri görüşləri, ədəbi prosesə münasibəti də kifayət qədər özüñü yer alır. Hətta bir sira araşdırmałarda yazıçı və folklor müstəvisində istedadlı sənətkarın əsərləri təhlil edilir. Ancaq təəssüf ki, Elçin yaradıcılığında nağıl motivlərindən bəhərənləmə cədə böyük maraq doğurmamışdır.

Əsas hissə / Main Part

Məlum olduğu kimi, bütün sənətkarlar xalqın zəngin şəfahi xalq ədəbiyyatından faydalansılar. Elçin də bunlardan biri kimi folklorlardan bəhərənlmiş və bir-birindən maraqlı əsərlər yaratmışdır. Onu da əlavə edək ki, Elçin yaradıcılığını yazıçı və folklor müstəvisində nəzərdən keçirdikdə motiv, süjet, hadisə səviyyəsində olduqca maraqlı məsələlər ortaya çıxır. Həm də daha ciddi araşdırmları aktuallaşdırır. İlk önce onu deyək ki, xalqın zəngin yaradıcılığına olan ardıcıl müraciət təsadüfi deyil, yazıçı məqsədindən irali gəlir, daha doğrusu, yazıçı idealına xidmət edir. “Bir görünüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Poçt şöbəsində xəyal”, “Dolça”, “Ağ dəvə”, “Mahmud və Məryəm”, “Ölüm hökmü” və s. əsərləri buna nümunədir. Bunun nticəsidir ki, ...Elçinin əsərləri – hekayə, povest, roman, publisistika, ədəbi qeydlər və hətta, elmi məqalələri, tədqiqatları işiq üzü gördüyü vaxtdan dərhal sonra, öncə öz vətənində, eyni zamanda digər yaxın və uzaq ölkələrdə sürətlə yayılmış, sevilə-sevilə oxunmuş, daxili bir tələbatla neçə-neçə oxucu nəslis arasında əldən-əla, zövqdan-zövqə ötürülərək davamlı bədii dəyərə malik olduğunu təsdiqləmişdir.

İndiin özündə də aradan yüz, yaxud min il ötməsini gözləmədən demək olar ki, onun yaradıcılığı, onun araya-ərsəyə gotirdiyi ədəbi sərvət zamanın sınağından çıxmışdır [2, s.4]. Bu sınaqdan çıxmışın, zamanın ciddi tələblərinə davam gətirmənin ən başlıca və əsas məsələlərindən biri məhz ənənəye səykənmə, xalq ədəbiyyatının imkanlarından yaradıcı şəkildə bəhərənləmdir. Çünkü onun bütün əsərləri bu və ya digər dərəcədə öz qaynağını folklorlardan götürür. Hətta, bəzən əsərin adına qədər gəlib çıxır. Məsələn, “Bülbülün nağılı”, “Mahmud və Məryəm” və s. Ona görə da Elçin yaradıcılığında diqqəti cəlb edən problemlərdən biri nağıl-hekaya, nağıl-roman məsələsinin araşdırılmasıdır. “Nağıllar yazıçılara həm xalq hayatı, həm də dilin şəhidi-şühəsini, həm də əhvalat uydurmaq sənətkarlığını öyrənməyə kömək edən ən qüvvətli janrıdır” [3, s.227].

Klassik ədəbiyyatın, eləcə də son dövr yaradıcı mühitin ardıcıl olaraq nağıllara müraciəti məhz bunun nticəsidir. Yazıçının “Bülbülün nağılı” adlı maraqlı bir hekayəsi var. Orada bülbülün vətən, yurd sevgisi özünün ifadəsini tapır. Əsərin məzmunundan aydınlaşır ki, zəngin bir tacir yaz günlərinin birində dərvişin əlinde ayaqlarından zəncircə bağlanmış bülbülü görür. Həmin vaxt bülbül dönyanın ən qəmli nəğməsini örtürdü. Tacir dərvişin kəşkulinə bir neçə dəfə on qızıl atı və bülbülü ayağındakı zənciri qrib onu öz bağına götürür, qızıldan böyük bir qəfəs düzəldirək onu qəfəsə salır. “Sarı bülbül o böyük qızıl qəfəsin içində, o güllü-çiçəkli şəffaf bağçada, o yeddi fəvarəli sərinlikdə, o müşk-ənbər ətrində sahər-axşam oxumağa başladı, amma bülbül həmşə yanğılı ötdü və onun ötdüyü bu nəğmələr sahər-axşam döymən dərindən, qəmindən xəbər verdi, o kiçik sarı varlıq hər tərəfə o qədər dər, qəm səpalədi ki, elə bil bu bağçanın gülləri, çiçəkləri yayın istisindən, payızın çiçkinlərindən saralıb solmadı, bülbülü bən nəğmələrindən saralıb soldı.

O, başqa bir bülbül tapdırıb qəfəsə saldırdı ki, sarı bülbül tək qalmasın, kar eləmədi, qəfəsi dəha də böyüdürdü, genişləndirdi, kar cləmədi, axırdı, günlərin bir günündə bütün işini-gicçünü atıb ilxisinin gözü olan göydəmir ürgəni mindi və çapıb bağçaya girdi, qızıl qəfəsin ağızını açdı, sarı bülbülü qəfəsindən buraxdı və göydəmir ürgəni bülbülü arınca çapmağa başladı, tacirliyə qurşanmış bir yeniyetmə də onu tək buraxmadı, onunla yanaşı çapdı.

Sarı bülbül dağlıar aşdı, dərələr keçdi, çaylarda cimib, bulaqlarda su içdi, az getdi, çox getdi. dərə-təpə düz getdi, axırdı gəlib köksü gözəl o dağlardakı meşəyə çatdı və meşədəki qoca bir palıd ağacının oyuğunda köhnə yuvaya girdi; sarı bülbül o qədər uçmuşdu ki, tamam taqətsizdi, amma güclə başını qaldırıb meşəyə baxdı və bu dəm meşəyə gün dəydi... və bütün gücünü toplayıb oxumağa başladı.

Köksü gözəl o dağlardakı meşədə o dəm sarı bülbül dönyanın ən cəh-cəhli nəğməsini oxudu və bu nəğmə dönyanın yaxşı-yaxşı işlərindən xəbər verdi” [2, s.110]. Bu hekayə bütünlükde xalq hikmətinə hesablanmış, xalq arasında yaşayan məlum-məşhur bir əhvalat-hekayəni təzədən mühit və şərait kontekstində canlandırmaq məqsədindən yaranmışdır. Azərbaycan xalqının tarixində xarı bülbülün Qum şəhərinə aparılması kimi məşhur hadisə də vərdir. Ancaq onun orada yaşaması mümkün olmamışdır. Və xarı bülbülün ora getməsi də təsadüfi deyildi. Elçinin “Bülbülün nağılı” məməkün olmamışdır. Və xarı bülbülün ora getməsi də təsadüfi deyildi. Elçinin “Bülbülün nağılı” hekayəsində də bu tendensiya bütün tərəfləri ilə görünür. Lakin onun ehtiva etdiyi mahiyyət za-

man və məkan baxımından yeni səciyyə daşıyır. Yəni bu nağıl özlüğündə keyfiyyət yeniləşmələri ilə əhəmiyyət kəsb edir. Müəllifin məram və məqsədi də budur. Yaziçi hansısa hekayə, əsər yaratmaq məqsədindən çox-çox qabaq fikrin ifadəsi, çatdırılması üçün nağıla, xalqın tarixi yaddaşında olanlara müraciət edir. Mühitin, zamanın problemlərini açıb ortaya qoyur. Məhz "bühlələ qızıl qəfəsdən kol dibi xoş olar" qənasti bir tarix, həqiqət və reallıq kimi görünür. Burada bülbülün azadlıq üçün çırpinması, qəmli nağmələrini oxuması ilə siyasi mühitlərin, imperiyaların xalqları və insanları əsərətə, sıxılıntı saxlaması arasında bağışlılar vardır. Bu xalq məsəllərinə, atalar sözlərinə, bayatılara, afsanə, rəvayət, nağıl, dastan örnəklərinə qədər gedib çıxır. Bülbülün öz yuvasında böyük sevinclə son nəğməsini oxuması onun istibdada, zülmə, zülmkarlara etiraz səsi, üşyanı idi. Bülbül həmin işsəni edirdi.

Elçin bir yazıçı kimi vətən, yurd sevgisini qaldırır, onu yasaq edənlərə, fironluq düşüncəsinə əolanlara tacir və bülbül timsalında nümunə göstərir. Sarı bülbülün qızıl qəfəsdən qoca ağac koğuşundakı yuvasını üstün tutması bütünlükde insanlığa, dünyaya nümunədir. Xalqın zəngin yaradıcılığında, folklor simvolikasında milli-mənəvi dəyərlərin işarələnməsi bütünlükde yazılı ədəbiyyatın uğurlu inkişafına, axtarışlarına istiqamət verir. Bu mənəda şair və yazıçıların vaxtaşırı hansısa məsələdə qənaətlərini yazıya gətirmək üçün xalq yaradıcılığı ən yaxşı mənbə rolunu oynayır.

Azərbaycan xalqının bir-birindən maraqlı nağılları ("Dərzi sağirdi Əhməd", "Həsən Qaranın nağılı", "İlyasın nağılı", "Baftacı Şah Abbas", "Padşah və dəmirçi", "Yeddi nar çubuğu", "Yoxsul qocayan vəzir", "Padşahla qoca", "Padşahla pinoçi" və s.) vardır. Yazıçı və şairlerimiz həmin nağılların motivlərindən istifadə etməklə maraqlı əsərlər yaradmışlar. Elçin də "Bühlələn nağılı" hekayesini xalq arasında yaşıyan ciniadi nağıldan bəhərələnməklə yazmışdır. "Təzə-təzə dil açan körpələrdən tutmuş saç-saqqları ağarmış qocalara qədər hamının diqqətini öz caziba orbitinə çökən "biri vardi, biri yoxdu..." möcüzəsi əsrdən-əsrə, nəsildən-nəslə keçmiş, dildən-dilə, yaddaşdan-yaddaşa köçə-köçə milyardlarla insan ömrünü yaşayıb zəmanəmizə çatdırılmışdır" [1, s.5].

Burada diqqəti cəlb edən əsas məsələ yazıçının bu nağıla müraciət etməsinin sabəb və məqsədinin müyyənləşməsidir. Maraq doğuran digər məsələ eyni adlı nağıla sədaqət göstərib eyniyətin saxlanmasıdır. Bunun aydınlaşması üçün həm xalq ədəbiyyatındaki "Bühlələn nağılı"nın, həm də Elçinin eyni adlı hekayesini müqayisələrlə təhlil etmək, onun mahiyyətində olanları açmaq lazımdır. Əlbəttə, Elçin kimi istedadlı, həm də böyük həyat yolu keçmiş yazıçının belə bir nağıla müraciət etməsi məqsədlə idi. Sırf yazıçı istəyinə, qayəsinə uyğunluğun hadisəsi kimi maraq doğurur.

Keçən əsrin 60-80-ci illərində nağıla müraciətin mahiyyətində mühitin ifadəsi, problemlərin qabardılması istəyi bir məqsəd kimi ədəbiyyatı izləyir. Ona görə də nağıl simvolları, nağıl təhkiyi, struktur və ifadə elementləri ən uğurlu vasitə kimi diqqət mərkəzində dayanır. Bütünlükde, fikrin ifadəsi hadisəsinə çevirilir. "Lakonizm bədii dilin kamilliyyi, kəsəridir. Elçinin qələmi sözlərlə möcüzə yaratmaq iqtidarında olsa da, yazıçı lakonizmi başlıca yaradıcılıq prinsiplərindən biri olaraq çıxdan müyyənləşdirilmişdir. Bu mənəda onu kamil bir hekayəci adlandırmaq yerinə düşərdi. Həqiqətən Elçin Azərbaycan ədəbiyyatına bir-birindən gözəl hekayələr bəxş edib" [2, s.5]. "Balaca qırmızı çiçək", "Küleyin, çinarın və balaca qaranquş balasının hekayəti", "Bühlələn nağılı" da onun klassik hekayələr sahəyəsində duran əsərlərindəndir. Onu da əlavə edək ki, Elçinin povest və romanlarında da bu, bir xətt kimi davamlı olaraq özünü göstərir. "Mahmud və Məryəm" onun klassik nümunəsidir. Bir məsələni də qeyd edək ki, bu roman Elçinin ilk genişləcmi əsəridir. "Mahmud və Məryəm" 1982-ci ildə yarılmışdır. "60-ci illərin sonunda yaradıcılığa başlayan, 80-ci illərdə püxtələşən yazıçının ədəbi axtarışlarının qanunauyğun yekunu" kimi vurgulanan "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" bütövlükdə ədəbiyyatımızın uğurları sahəyəsində duran nümunələrdəndir. Çox doğru olaraq vurgulanır ki, "Mahmud və Məryəm" romanlarının içində ən zərifisi, ən kövrəyidir.

Lirizm və mifizm, tarixi olmuşlar, uzaq və yaxın keçmişlə faktoloji keçmişlə insan talepleri hiss olunmadan, təbii bir ehmallıqla birləşərək bədii mətləbə, yazıçının fəlsəfəsinə yol açır. Əlbəttə, "Mahmud və Məryəm" eşq haqqındadır. Ən azı ona görə ki, romanın əsasında bütün Şərqdə "Əsli və Kərəm" adı ilə dillərdə gəzib dolaşan, dastan gecələrini bəzəyən kədərli bir əhvalat daya-

nır. "Əsli və Kərəm" eşq haqqında xalqın yaratdığı romanıdır. Ona görə ki, burada xalqın bədii təfəkkürü, fəlsəfi-idraki yozumu peşəkar romanlarda olduğu qədər mükəmməldir" [2, s.7].

Nəticə / Conclusion

Elçin qələminin məhsulu olan "Mahmud və Məryəm" də bütün struktur komponentləri müstəvisində bir dəstəni xatırladır. Yazıçının bu mövzuya müraciətinin əsasında məhz insan və mühit sahəyəsində cəmiyyətin özüne münasibəti dayanır. Bütün bunlar və bu kimi müraciətlər Elçin yaradıcılığının nağıl-hekaya, nağıl-povest, nağıl-roman müstəvisində qaynaqlarıdır.

Ədəbiyyat / References

1. Azərbaycan ədəbiyyatı inciləri. Nağıllar. Bakı: Yazıçı, 1985.
2. Elçin. Seçilmiş əsərləri. Bakı: Avrasiya-Press, 2005.
3. Şəmsizadə N. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Proqres, 2012.

Фольклорные источники творчества Эльчина

Саадет Байрамова

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: seadet19710214@gmail.com

Резюме. Одной из замечательных сторон глубоко содержательного и богатого в художественном отношении творчества народного писателя Эльчина, одного из видных деятелей современной азербайджанской прозы, является его умение использовать фольклорные ресурсы. Он выдающийся мастер прозы, тесно связанный с фольклорными традициями как по тематике, сюжету и образной характеристике своих произведений, так и по колоритной и прозаической манере письма. В связи с этим особую ценность имеют образцы сказки-рассказа, сказки-повести, легенды-повести, былины-романа, которые он пишет со ссылкой непосредственно на фольклор. Произведения этого вида "Сказка о Соловье", "Махмуд и Марьям", "Белый верблюд", "Смертный приговор" были привлечены к анализу как образцы использования фольклора.

Ключевые слова: Эльчин Эфендиев, фольклор, сказка, мотив, народная литература